

KİTABXANAŞÜNASLIQ KAFEDRASININ YARANMASI VƏ İNKİŞAFI (1947-2019-cü illər)

ƏHMƏDOV E.Y.

*BDU, Kitabxanaşunaslıq kafedrasının müdürü,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent*

Məqalədə kitabxanaşunaslıq kafedrasının 1947-2019-cu illərdəki fəaliyyəti tədqiq edilmişdir. Kafedranın fəaliyyətində Əməkdar elm xadimi, BDU-nun fəxri professoru A.Xələfovun kafedranın formallaşmasına əvəzolunmaz rolü təhlil edilmişdir. Yarandığı dövrən bu günə kimi kafedranın fəaliyyətində tədrisin təşkili, elmi-tədqiqat işləri və kadr hazırlığı xronoloji ardıcılıqla verilmişdir.

Açar sözlər: kafedra, kitabxanaşunaslıq, elm, tədris, doktorant, bakalavr.

Azərbaycanda kitabxanaşunaslıq elmi əsasən XX əsrin II yarısından başlayaraq inkişaf etməyə başlamışdır. Bu dövrdə universitet səviyyəsində yüksəkxitəsli kitabxanaşunas-biblioqraf hazırlayan fakültənin təşkili kitabxanaşunaslıq elminin tədricən formallaşmasına təsir edirdi. Bu kafedralar arasında ilk dəfə yaranan kitabxanaşunaslıq kafedrası ali kitabxanaşunaslıq təhsilinin formallaşmasına təsir etməklə yanşı, öz strukturunu da genişləndirirdi. Kitabxanaşunaslıq kafedrası 1947-ci ilin oktyabr ayında ilk dəfə olaraq universitetin Filologiya fakültəsinin Kitabxanaşunaslıq şöbəsində tədris işinin təşkili üçün ixtisas kafedrası kimi yaradılmışdır. Məlumdur ki, ali təhsil müəssisələrində kadr hazırlığı bilavasitə kafedralların fəaliyyəti ilə bağlıdır. Kitabxanaşunaslıq kafedrası təşkil edilərkən Kitabxanaşunaslıq və biblioqrafiya kafedrası adlandırılmışdır.

Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının yaranması Azərbaycan kitabxanaşunaslığı və biblioqrafiyaşunaslığı tarixində çox mühüm bir hadisə idi. İlk elmi özək kimi bu kafedra Kitabxanaçılıq şöbəsinin yüksəkxitəsli müəllim kadrları ilə təmin, ilk elmi mühəzirələrin oxunmasının təşkili, fənn proqramlarının tərtibi, dərs vəsaitlərinin, elmi məqalələrin yazılıması və müzakirəsi işində mühüm rol oynayırdı. Respublikamızda kitabxanaşunaslıq və biblioqrafiya elminə dair ilk sanballı elmi-tədqiqatların aparılması üçün şərait yarandı. Məhz bu kafedranın fəaliyyəti nəticəsində Azərbaycan kitabxanaşunaslıq elminin bünövrəsi qoyulmuşdur, eyni zamanda respublika kitabxanaşunaslıq və biblioqrafiyaşunaslığının əsaslı şəkildə elmi tədqiqinə başlanılmışdır. Bu fikri söyləməklə XX əsrin I yarısından sonra kitabxanaşunaslıq və biblioqrafiya sahəsində görülən işlərə kölgə salınır. Burada səhəbat fundamental elmi-tədqiqat işlərinin aparılmasından gedir. Kitabxanaşunaslıq və biblioqrafiya ka-

fedorasının yaranmasında ve fəaliyyətə başlanmasında xalq yazarı, böyük ziyalı Süleyman Rəhimovun xüsusi rolü olmuşdur. O dövrde ixtisas üzrə elmi adı və daracılı mütxəssisler olmadığında görə kafedranın təskilində ciddi çəntiliklər meydana gəlmirdi. Süleyman Rəhimov az bir zaman içerisinde universitetin rəhbərliyi ilə birlikdə kafedradan işləmək üçün mütxəssislerə seymış, onlar universitetə davot edilmişdir.

1947-ci ildə kafedranın ilk müdürü vəzifəsinə görkəmli bibliografi alim Əliheydər Qohrəmanov tayin edilmişdir. İxtisasca filoloq olan Ə.Qohrəmanov uzun illər Bakının kütləvi kitabxanalarında kitabxanaçı, kitabxana müdürü işləmiş, Bakı Kitabxanaçılıq Texnikumunda müəllim, sonra direktor vəzifelerində çalışmışdır. Bir müddət Respublika Dövlət Kitab Palatasının müdürü işləyən Ə.Qohrəmanov dissertasiya işi müdafiə etdiğindən sonra ömrünün axırındanak kitabxanaşunaslıq və bibliografiya kafedrasına rəhbərlik etmişdir. Ə.Qohrəmanov kitabxanaşunaslıq və bibliografiyanı döründən sevən kitabxanaçılıq təhsiliinin inkişafına canla-başla idarəetmiş, özüng qarşı tələbkar, zəhmətkeş tələbələrə hərəmtələ yanaşan sade, təvazükkar bir alım idi.

Kitabxanaşunaslıq kafedrasına davot edilen ilk müəllimlərdən biri də Hüseyin Tağıyev olmuşdur. O, 1948-ci ildən Kitabxanaşunaslıq və bibliografiya kafedrasının müəllimi kimi Kitabxanaşunaslıq fənnindən mübahizə oxumuşdur. H.Tağıyev Bakı şəhər kütləvi kitabxanalarında çalışmışdır. Universitetə davot alan zaman M.F.Axundov adına Milli Kitabxananın direktoru vəzifəsində işləyirdi. Kitabxanalardakı əməli işi və kitabxana işinə rəhbərlik prosesində qazandığı zəngin təcrübə onun səriştəli mütxəssis kimi formalşamasına səbəb olmuşdur. Respublikamızın kitabxana xadimlərindən biri olan H.Tağıyev həmçinin bir neçə vəzifənin və kitablarla müləffitidir. Bununla yanaşı, XX əsrin 50-ci illərində Kitabxanaşunaslıq və bibliografiya kafedrasında dərs deyən müülliimlərdən biri M.F.Axundov adına Milli Kitabxananın elmi işlər üzrə direktor müavini Məryəmxanın Səmədova olmuşdur. O, kitabxanaçılıq işinə dair bir sira vəzifələr hazırlamışdır.

1952-ci ildə universitetdə Kitabxanaçılıq şöbəsinin ilk buraxılışı oldu. Şöbəni bitirən 16 nəfər yüksəkxitəsli mütxəssis respublikamızın kitabxanalarına işa göndərildi. Artıq universitet tohsilli gənc mütxəssislərlə kafedranın elmi potensialını gücləndirmək imkanı yaranmışdı və belə kadrlara böyük ehtiyac duyulmaqdı idi. Həm də şöbədə yeni tədris planının tətbiqi ilə əlaqədar dərslər artmışdı. Ancaq bu imkandan bir neçə il sonra istifadə etmək mümkün kündən. 1955-ci ilin yanvar ayında Kitabxanaşunaslıq və bibliografiya kafedrası şöbənin V kurs tələbəsi Abuzər Ali oğlu Xələfovun yüksək təhsil göstəricilərini və icimai fəaliyyətini nəzərə alaraq müəllim saxlanması haqqında qərar qəbul etdi və rektorluqdan bu qərarın xahiş etdi.

Bu dövrə universitetin rektoru, akademik Y.Məmmədəliyev kafedranın xahişini nəzərə aldı. Abuzər Xələfov 1955-ci ilin iyun ayında qiyabi səbəbə, sentyabr ayında isə əyani səbəbə mühəzirələr oxumağa başladı. Elə bu təyinat demək olar ki, kitabxanaşunaslıq elminin və ali kitabxanaşunaslıq təhsilinin inkişafına böyük təkan verdi. 1956-ci ildə kitabxanaçılıq şöbəsinin ilk müəzunlarından biri Murad Şəmsizləşdirdi kafedradaya müəllili dəvəti. 1950-ci illərin axırında fakültənin müəzunlarından Hacı Balay oğlu Həsənov və Əsrafi Teymur oğlu Xələfov Kitabxanaşunaslıq və bibliografiya kafedrasında işləməyə başladılar. Kitabxanaşunaslıq şöbəsinə müvəffaqiyyətlə bitirən gənclərin Kitabxanaşunaslıq və bibliografiya kafedrasına cəlb edilmişdi kafedranın işinin canlanmasına, tədris keyfiyyətinin yüksəlkəsinə, ixtisas kurslarının artmasına, tələbələr arasında elmi-tədqiqat və tarbiye işinin yaxşılaşdırılmasına səbəb oldu. Kafedranın elmi-tədqiqat işlərindən da böyük dayıqlik bacı verdi. Gənə müəllimlər naməzidlik dissertasiyası müdafiə etmək üçün elmi mövzular üzərində işləməyə başlıdalar. Həmçinin kafedraya aspirant yeri verildi. Bibliografiya ixtisası üzrə verilmiş bu yeri Kitabxanaşunaslıq şöbəsinin 1954-cü ildə bitirmiş Zöhrə Hüseyn oğlu Əliyev tutdu.

Qeyd etdiyimiz kimi, 1959-cu ilə qədər kitabxanaşunaslıq və bibliografiya yaşınlığı kafedrasına Ə.H.Qohrəmanov başçılıq etmişdir. Ondan sonra kafedrada ixtisas müəllimlərindən heç birinin elmi adının olmadığını bəhanə gətirən Şərqi-jənəsişlik fakültəsinin rəhbərliyi qeyri-qanuni olaraq Fars dili kafedrasının dosenti, Filologiya elmləri kafedrasına müdür seçilməsinə nail oldu. H.Əlizadə ixtisasçı olduğunu baxmayaraq, 1959-cu ildən 1963-cü ilə qədər kafedraya müdirlik etmişdir.

1963-cü ildən bu vəzifəni kitabxanaçılıq fakültəsinin yetirməsi, tarix elmləri naməzidi, dosent, fakültənin dekanı Abuzər Ali oğlu Xələfov tutdu. Abuzər Xələfov bu vəzifədə 2016-cı ilə qədər, yəni 60 ilə yaxın bir müddədə müvəffeqiyyətlə çalışmışdır.

Kitabxanaşunaslıq-bibliografiya kafedrası yüksəkxitəsli müəllim kadrların yetişdirilməsindən də mühüm rol oynamışdır. X.Xələfovun təsəbbüsü ilə kafedrada belə bir ənənə formalşdırılmışdır: kafedranın elmi potensialını artırmaq məqsədilə fakültənin müvəffeqiyyətlə bitirən gənc kadrlar laborant vəzifəsinə işa götürülür, sonra əyani və qiyabi aspiranturaya qəbul edilir, yaxud kafedranın dissertantı kimi fəaliyyət göstərir. Aspiranturani bitirmiş şəxslər isə kafedraya müəllim qəbul edilirdi.

Müxtəlif illərdə T.Quliyev, Z.İsmayılov, Z.Baxşəliyev, A.Əliyev aspiranturunu bitirdikdən sonra kafedra müəllimi vəzifəsinə keçirilmişlər. E.Bədəlov, M.Həsənov, S.Rzayev, A.Abbasova kafedrada laborant işləməklə naməzidlik dissertasiyaları müdafiə etmiş və müəllim vəzifəsinə seçilmişlər.

60-ci illərdə Kitabxanaçılıq fakültəsində informatika fənləri tədris etmək üçün informatika ixtisası üzrə aspiranturun bitirmiş Ə.Rüstəmov fakültəyə müəllim qəbul edildi. S.Mustafayeva baş laborant vəzifəsindən müəllim vəzifəsinə keçirildi. 70-ci illərdə kafedrənin tərkibində respublikamızın kitabxanalarında işləyən zəngin kitabxana işi təcrübəsinə malik olan, istehsalatdan gələn kadrlar hesabına möhkəmləndi. Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, pedaqoʒi elmləri namizədi Rasim Əhməd oğlu Kazimov və Naxçıvan Muxtar Respublikası Dövlət Kitabxanasının direktoru Murtuz Məmmədbağırov qəbul edildi.

1970-1980-ci illərdə A.Xələfovun rəhbərliyi ilə Kitabxanaşunaslıq kafedrasında elmi-tadqiqat işləri, metodiki işlər tədrisin təşkil kimi kafedranın prioritet istiqamətləri uğurla həyata keçirilirdi. Kafedra üzrə tədris olunan fənlərin metodik təminatı, dörslik və dərs vəsaitləri ilə shahtə olunması kafedranın metodik fəaliyyətini gücləndirirdi. Kafedra əməkdaşlarının elmi diskusiyalara çəlb edilməsi konfrans və simpoziumlarda iştirakı A.Xələfovun kafedranın formallaşmasında sahəsinə iştirakçı fəaliyyətinin atributularından birinə çevrilmişdir. İstər nəzəri məsələlər, istər tacribi fəaliyyət sahəsi kitabxanaşunaslığın elmi əsaslarına söykənirdi. 1980-ci illərdə kafedra əməkdaşlarının ixtisasartırma kurslarına çəlb edilməsi kafedranın elmi potensialının yüksəlməsinə səbəb olurdu. A.Xələfovun təşəbbüsü ilə Moskva şəhərinə Təkmilləşmə İnstitutuna göndərilən kafedra əməkdaşları kitabxanaçılıq informasiya tohsilinin dövrünə tələbina uyğun formada maniməsəmlorunu şərait yaradırdı. Kafedra əməkdaşlarının Moskva, Sankt-Peterburq və digər şəhərlərdə dissertasiya müdafiə etməlori eyni zamanda A.Xələfovun SSRİ-nin müxtəlif bölgələrində müdafiə surələrində üzv olmasının opponəntlərin etməsi Kitabxanaşunaslıq kafedrasının xarici əlaqlarının formallaşmasını stimul verirdi.

Kitabxanaşusluq kafedrasının elmi-pedaqoji kollektivinin tədris prosesinin informasiyaladırılması sahəsində dövrlə, zamanla səsləşən xidmətləri olduqca diqqətəlayiq olmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq dünya ali, peşə kitabxanaçılıq töhsilində demok rəsəd, bəyən informasiyaladırma inqilabı baş verdi. İnformatika elminin nailiyyətləri sayısında informatika fənləri olduqca böyük sürətlə kitabxanaçı kadrılar hazırlayan ali məktəblərin tədris planlarına daxil olmağa başladı. Amerika Birleşmiş Ştatlarında və Avropana informasiyaladırma prosesi olduqca sürətlə getdiyi halda, keçmiş SSRİ-də bu proses demok olar ki, dərğünluq keçirirdi.

SSRİ-də bu proses ilk dəfə qoşulan Latviya Respublikasının Kapsukas adına Vilnus Universitetinin Kitabxanaşunaslıq şöbəsi oldu. SSRİ Ali və Orta İxtisas Tehsilii Nazirliyi Vilnus Universiteti üçün ABŞ ali kitabxanaşunaslıq məktəblarının tədris planlarının bazasında yaradılmış 5 illilik tədris planı təsdiq etdi. 1969-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanacılıq fakültəsinin dekanı

prof. Abuzər Xələfov böyük çətinliklə də olsa SSRİ Ali və Orta İxtisas Tehsili Nazirliyindən bu planın Universitetin Kitabxanaçılıq fakültəsində istifadə edilməsinə icazə alı. Hələ o vaxt ali kitabxanaçılıq təhsilinin beş il olmasına mənəviçlik göstərən məmurlar var idi. Lakin Abuzər Xələfovun söyle nitəcində ali kitabxanaçılıq təhsili dörd il yox, beş il təhsil müddətində keçirilməsinə başlanıldı. BDU-nun Kitabxanaçılıq fakültəsi 1970-31 ilənd 1984-cü ilə qədər, yeni fakültəyə yeni tədris planı təsdiq olunan qədər bu planla işlədi. Bu plan o dövrə SSRİ kitabxanaçılıq məktəblərinə tətbiq olunan tədris planlarından tamamilə fərqlənirdi. Planda fundamental və texniki fənlər ayrılmış saatların miqdarının artırılması, yeni informatika fənlərinin tədris planına daxil edilmişsi, tədris planlarının məzmunundan böyük keyfiyyət dayışılığına səbsəb olmuş, peşəkar kitabxanaçı kadr hazırlığının istiqamətini tamam yeniləmişdir. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi SSRİ məkanında ABŞ tədris planları əsasında hazırlanmış tədris planı ilə peşəkar kitabxanaçı kadr hazırlayan ikinci fakültə olmuşdur. Yeni tədris planı Kitabxanaşünnaslıq kafedrasının karşısındakı olduğuna görə mahsuldar vəzifələr qoymuşdu. Kafedra informatikaya aid yeni fənləri tədris etmək üçün müəllim kadrları, fənn programları, dərsliklər, dərəcə vasaitleri hazırlanımları, ənənəvi kitabxanaşünnaslıq fənləri ilə yeniyi informasiya fənləri arasında qarşılıqlı integrasiyanı təmin etməli, yeni fənlərə dair elmi tədqiqat işləri aparılmalıdır idi.

Avtomatlaşdırılmış informasiya texnologiyaları kitabxanaçılıq təhsilində ilk dəfə 70-ci illərin avvallorında Abuzor müəllimin təsəbbüsü ilə tətbiq edilmişdir. O, bu fənlər kompleksini SSRL-də ilk dəfə tətbiq etdən Viltüs Universitetinə getmiş və tədris planını onlardan götürmişdir. Bunun nəticəsində riyazi və texniki fənlərlə yanaşı, "Informatika" da Azərbaycanda tarixən ilk dəfə bizim fakültədə tədrisə daxil edilmişdir. Digər bir fakt: məsləhət şəbəkə informasiya texnologiyalarının kitabxanalar üçün perspektiv əhəmiyyətini döründən başa düşən Abuzor müəllim ilk növbədə "Informatika" fənlər kompleksinin yeni konsepsiyasının tədris planına daxil edilməsinə nail olmuş, bu aspektdə dərs programı və darslıq hazırlanmış tapşırımdır. Sosial informatikanın 60-ci illərdən başlanğıçtan son 30-40 illik tarixi inkişafında toplanan və sırtlaştıratılan nəzəri və tacirli elmi nailiyyətlər XXI əsrin avvallorında onun differensiasiyasına, nisbi-müstəqil sahəvi informatika elmlərinin yaranmasına səbəb oldu. Bunun nəticəsində tədris baxımındakı riyazi informatika, hüquq informatikası, iqtisadi informatika, geo-informatika, texniki informatika və digər sahəvi informatika fənləri yaradıldı, onlara dair fənn programları, darslıklar və dərəcə vasitələri hazırlanıb neşr edildi. İnformatikanın differensiasiyası indi də davam edir. Bununla əlaqədardır olaraq Kitabxanaçılıq-informasiya fakültəsində prof.A.X.Şəfərovun təklifi və rəhbərliyi altında "Kitabxanaçılıq informatikası" adlanan tədris konsepsiyası işləyib hazırlanıb. Bu konsepsiya dünya kitabxanaçılıq tədris sistəm-

mində ilk elmi-tədris konsepsiysi hesab edilə bilər. Bu konsepsiaya görə "Kitabxanaçılıq informatikası" kompleks sahəvi informatika fənnlərindən ibarət olub, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmış metod, vasita və texnologiyalarını öyrənen fənlərdir. Bu istiqamətdə fənn proqramları, bəzi dərsliklər (məs.: "Kitabxanaçılıq informatikası" (ümumi kurs), "Kitabxana informasiyası texnologiyaları", "Kitabxanaların kompüterləşdirilməsinin osasları" və s.), dərs vəsaitləri hazırlanıb, naşr edilmişdir ki, bu da ali kitabxanaçılıq-informasiya təhsilində Kitabxanaşunaslıq kafedrasının fealiyyətində prioritet istiqaməti müəyyən etmişdir.

XX əsrin 70-80-ci illərində Kitabxanaşunaslıq kafedrasının elmi-tədqiqat işləri üç istiqamətdə: dissertasiya işi mövzuları işleyib müdafiə etmək, dərsliklər, dərs vəsaitləri, metodik göstərişləri hazırlayıb naşr etdirmək, elmi məqalələrin yarızı naşr etdirmək istiqamətində aparılıb. Bundan başqa elmi müzakirələrin keçirilməsi, elmi-metodik işlərin aparılması və elmi seminarların təşkilini kafedranın elmi tədqiqat işlərinin əsas tərkib hissəsi olmuşdur. Kitabxanaşunaslıq üzrə ilk tədqiqatlar kitabxana tarixi mövzusuna həsr edilmişdir. Son zamanlar müstəqil fənn kimi formalanış, əsas tərkib hissələrinə birləşmə, məqalə kitabxanaşunaslığın hərtərəfli öyrənilməsinə ciddi köməklik göstəren və zəmin yaradan kitabxana tarixinin tədqiqi böyük zərurət kəsb etmişdir. Bu fənn eyni zamanda camiyyətin inkişafının müxtəlif mərhələlərində kitabxana işinin inkişaf qanunauyğunluqlarını meydana çıxarıb, kitabxanaların sosial rörlərini, elm, mərafi, mədəniyyəti və təsərrüfatın inkişafındakı xidməti ümumişdir, əhaliyə kitabxana xidmətinin vəziyyətini öyrədir, həmçinin kitabxanaçılıq fikrinin inkişafını tədqiq edir. Kitabxana tarixinin öyrənilməsi Kitabxanaşunaslıq kafedrasında aparılan elmi-tədqiqat işlərinin çərçivəsində dayanır. Bu iki istiqamətdə özünü təsdiq edir. İlk növbədə bütün fənlərin və elm sahələrinin tədqiqi onun tarixindən başlanır. Kitabxana tarixinin öyrənilməsi də bu baxımdan kitabxananın növürləri tədqiqinə geniş imkanlar yaradır. Diger bir tərəfdən kitabxanaşunaslıq kafedrasının müdürü prof.A.Xələfov həls 1961-ci ilda "Azərbaycanda kitabxana işinin tarixi (1920-1932-ci illər)" mövzusunda namizədlik dissertasiyası, 1975-ci ilda isə "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhz bu elmi tədqiqatların növüsləri kimi Kitabxanaşunaslıq kafedrasının elmi potensialı güclənməyi və bu sahədə elmi tədqiqat işlərinin aparılmasına start verilmişdir. Kafedra formalşdırıldıqdan sonra kafedranın əməkdaşlarından T.F.Quliyev 1968-ci ilde "Formalaşma Hamkarlar İttifaqı kitabxana-larının tarixi (1920-1941-ci illər)", R.Ə.Kazimov 1972-ci ilde "Azərbaycanda badii ədəbiyyat və ədəbiyyatlaşmış bibliografiyası (1920-1965-ci illər)", 1973-cü ilde S.M.Rzayev "Ömər Faiq Nemanzadanın ədəbi publisistik fealiyyəti", Ə.M.Rüstəmov "Azərbaycan neft sonayesi işçilərinin bibliografiyik infor-

masiya təminatı sisteminin mexanikləşdirmə və avtomatlaşdırma vasitələri əsasında işlənməsi və təhlili", E.Bədalov "Sosializm təkmilləşməsi dövründə Azərbaycan SSR-də kənd əhalisine kitabxana xidmətinin təşkilü (1959-1970)", X.İsmayılov 1984-cü ilda "Azərbaycan partiya kitabxanaları sovet hakimiyəti illərində", 1989-cu ilda Z.İ.Baxşəliyev "Azərbaycan neft sonayesi elmi-texniki kitabxanaları", 1990-ci ilda A.N.Abbasova "M.F.Axundov adıma Azərbaycan Dövlət kitabxanasının inkişafı və təkmilləşdirilməsi (1959-1985)", A.M.Əliyev "Naxçıvan MSSR-də kitabxana işi (1920-1985)" mövzusunda müvəfaqiyyətə namizədlik dissertasiyaları müdafiə etmişlər. A.A.Xalafovun yetişdirdiyi bu alimlər orduzu Azərbaycanda kitabxanaşunaslıq elmi məktəbinin formalşmasına səbəb oldu. Kitabxanaşunaslıq kafedrası artıq kitabxanaşunaslıq elmi məktəbinin mərkəzincə çevrilidir.

Kitabxanaşunaslıq kafedrasının elmi-tədqiqat sahəsində işlərinin təşkilü, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi müstəqillik dövründə milli ideoloji istiqamət olaraq davam etdirilmişdir. Kitabxanaşunaslıq kafedrası müstəqillik illərində Azərbaycanda əhaliyə kitabxana xidmətinin müthüm istiqamətləri problemini ümumi tədqiqatla calb edərək kafedranın elmi istiqaməti müəyyən etmişdir. Kafedranın müsəris dövrədə fealiyyətinə təhlil edərək onu iki mərhələye bölmək olar. Birinci mərhələdə yanı post-sovet məkanı mərhəlesi, ikinci mərhələ isə müstəqillik dövrünə təsadüf edir. Birinci mərhələdə həm post-sovet məkanı dövründə kitabxanaşunaslıq kafedrasının fealiyyətini zəmanətanın təsləbinə uyğun qurmuş, elmi tədqiqat işlərinin mözəməndə partiyalılıq prinsipləri rəhbər tutaraq inkişaf mərhələləri keçmişdir. Kitabxanaşunaslıq kafedrasında aparılan elmi tədqiqat işləri, dissertasiya işlərinin bir hissəsi mahz həmin dövrə düşülmüşdür.

Respublikamız müstəqillik oldu etdikdən sonra bütün fealiyyət sferalarında olduğu kimi təhlil sahəsində də islahatların keçirilməsinə başlandı. İslahat prosesində iştirak edən BDU-nun bütün strukturları kimi Kitabxanaşunaslıq kafedrası da yeni təhsil sistemi keçidi bağı üzərinə düşən vəzifələrin öhdəsində layiqiñce gəldi. Kitabxanaşunaslıq-informasiya fakültəsində sanballı kafedra kimi formalanış Kitabxanaşunaslıq kafedrası elmi dərəcəsi olan kadr potensialına görə fakültədə ön yerdə gedir. Kafedranın müdürü professor A.A.Xələfov kitabxanaşunaslıq kimi, həmçinin milli kitabxanaşunaslığın banisi olaraq 2001-ci ilde Azərbaycan Respublikası Prezidentinin Formanı ilə Əməkdar elm xadimi, 2001-ci il fevral ayının 20-də Beynəlxalq İnformasiya-ləşdirmə Akademiyasının akademiki, 2000-ci il fevral ayının 11-də "Şöhrət ordeni" kimi yüksək ali rütbelərə layiq görülmüşdür. Eyni zamanda qeyd etmək lazımdır ki, A.A.Xələfov Azərbaycan Kitabxanaları Comiyyətinin Prezidenti olaraq Kitabxanaşunaslıq kafedrasının QHT-lərlə fealiyyətinin əla-qələndirilməsinə də yardımçı olmuşdur. BDU-nun Ağsaqqallar Şurasının sed-

ri, Veteranlar Şurasının sədri olmaqla universitetin ictimai-siyasi, sosial-mədəni hayatında şəhəriyəti rol oynamışdır ki, bu da kafedranın reytinqinə əsaslı təsir göstərmişdir.

Müstaqillik illerində Əməkdar elm xadimi, prof. A.Xələfov üç pilləli təhsil sistemini (bakalavr, magistratura və doktorantura) keçidildikn sonra Kitabxanaşunaslıq kafedrasının faaliyyətində təhsil islahatları ilə bağlı ciddi döñüş yaratmağı müvəffəq oldu. Belə ki, artıq kafedranın tədris planı yeni təhsil sistemini uyğun quruldu. Bakalavr və magistr hazırlığının başlangıç dövründə Kitabxanaşunaslıq kafedrasının iş prinsiplərinə fakültənin və digər kafedralar üçün önləni karakter daşıdı.

Kafedraya yeni tədris pilləsinə keçidən başlı bakalavr və magistr pilləsində ixtisaslaşmanın müasir təsləblərinə cavab verən dörsliklər, dərs vəsaitləri, programları nəşr edilmişdir. Tədrisən kafedradan bakalavr hazırlığı üzrə "Kitabxanaşunaslıq giriş", "Azərbaycanda kitabxana işinin tarixi", "Kitabxanaçılıq işinin əsasları", "Kitabxana işinin təşkili və idarə olunması", "Kitabxanaların elmi-metodiki təminatı", "Kitabxanaçılıq informatikası", "Kitabxana-informasiya faaliyyətinin texniki vasitələri", "Dünya kitabxanalarının tarixi", "Oxuculara xidmət", "Kitabxana işinin iqtisadiyyatı", "Rəqəmli kitabxana sistemləri", "Kitabxanalarında fandrayinq faaliyyəti", "Kitabxanaların kompüter-ləşdirilməsinin əsasları" fənləri, magistratura pilləsində "Kitabxanaşunaslığın tarixi, nəzəriyyəsi və metodologiyası", "Kitabxanaşunaslığın müasir problemləri", "Dünya milli kitabxanaları", "Kitabxana marketingi", "Bibliometriya", "Elektron sənədlərə iş" və s. kimi fənlər müvəffaqiyyətlə tədris olunur.

Kafedranın bu sahədəki en yüksək nüaliyyəti kimi qeyd etmək lazımdır ki, əsas fənlər sırasında on "Kitabxanaşunaslıq giriş" və "Azərbaycanda kitabxana işinin tarixi" fənləri üzrə dörsliklər nəşr edilib tələbatların istifadəsinə verilmişdir. Hər iki dörsliyin müəllifi Əməkdar Elm Xadimi, BDU-nun fəxri professoru A.Xələfovudur. Prof. A.A.Xələfovun bunuluna yanaşı "H.Əliyev və Azərbaycanda kitabxana işi", "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf iştigamətləri", "Kitabxanaların kompüterləşməsinin əsasları", "Kitabxana və cəmiyyət" və s. kimi sanbalı monoqrafiyalar və dörsliklər yaradılmışdır. Kitabxanaşunaslıq kafedrasında həm bakalavr, həm də magistr hazırlığında tədris olunan fənlərin demək olar ki, hamısı programla təmin olunmuşdur.

1998-2007-ci illərdə Kitabxanaşunaslıq kafedrasında onlara magistrantlar magistri elmi dərəcəsi alaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident kitabxanasında və s. müəssisələrdə məsul işlərdə müvəffəqiyyətli çalışırlar. Kitabxanaşunaslıq kafedrası kitabxana işinin dünya standartlarına uyğunlaşdırılması sahəsində nəzəri və təcrübəli kitabxanaşunaslığın vəhdəti

problemləri ilə ciddi möşgül olur. 1999-cu ildə A.Xələfovun rəhbərliyi ilə Kitabxanaşunaslıq kafedrasının nazdində "Kitabxana işinin kompüterləşdi-rilməsi" adlı elmi-tədqiqat laboratoriyası açılmışdır. Bu gün də laboratoriya prof. A.A.Xələfovun rəhbərliyi ilə müvəqqətiyyətə fəaliyyət göstərir və Azərbaycanda kitabxana işinin kompüterləşdirilməsi problemini elmi və nəzəri çəhətdən tədqiq etdən yeganə elmi müəssisə-tədqiqat laboratoriyasıdır. Bu laboratoriya prof. A.A.Xələfovun rəhbərliyi altında 3 nəfər elmi işçi çalışır. Kafedranın dosent ovzusu N.İsmayılova, f.d. E.Məmmədov, elmi işçi S.Məmmədova elmi tədqiqat labaratoriyasında BDU-nn Elmi Kitabxanasının elektron dörsliklərin fondunun yaradılması sahəsində işğurluqla çalışırlar və bu istiqamətə xeyli iş görülməldür.

İnformasiyalasdırılmış cəmiyyətin formalaması dövründə Kitabxanaşunaslıq kafedrasının müdürü professor A.A.Xələfovun təsəbbüsü ilə kafedranın elmi parametrləri cəmiyyətin tələbinə uyğun formalasıldı. Belə ki, informasiya cəmiyyətinin özünüñ spesifik xüsusiyyətləri həmcinin nəzəri və təcrübə kitabxanaşunaslığın kompüterləşdirilməsi xüsusiyyətləri kitabxanaşunaslıq fənnlərinin tədrisində integrativ yanaşma meyilli琳ine səbəb olurdu. Son dövrlərdə kitabxana işinə kompüter texnika və texnologiyasının tətbiqi noticəsində kitabxanaların sosial funksiyalarının daha da artığını bildirən kitabxanaşunaslıq alım qeyd edir ki, məhz buna görə informatika ilə möşgül olan mütəxəssislərin kitabxanalarla, kitabxana işinə maraqlı çoxalılsın. Lakin, informatika ilə möşgül olan mütəxəssislər kitabxanaların yalnız informasiya funksiyasından doğan istiqamətləri ilə maraqlanırlar ki, bu, doğru deyildir. İnformatikadan ancaq kitabxanaların informasiya faaliyyətinin genişləndirmək üçün yox, onların bù-tün funksiyalarını yerinə yetirməsi, yeniyetifyollarla zənginləşəcək üçün istifadə edilməlidir. Alimin fikrincə, informasiya kitabxana müstəvisiində üfüqi istiqamətdə keçməli, onun bütün funksiyalarının inkişaf yoluunu işqlandırmamalıdır.

Artıq müasir informasiya cəmiyyətində kitabxanaların kommunikasiya sisteminde rolu və şəhəriyəti o qədər artmışdır ki, kitabxanaları cəmiyyətin informasiya tələbatını ödəmək mümkün deyildir. Kitabxanalar cəmiyyətdə elmin və mədəniyyətin inkişafında, təhsil və tərbiyənin yüksəldilməsində, həmcinin insanların informasiya təminatında müümən sosial institut kimi yaxından iştirak etməkə on cox istifadə olunan müəssisəsiyə çevrilmişdir.

Professor A.Xələfovun elmi müdəddələrinə əsaslanaraq belə bir noticəyə gəlinir: "Kitabxanaşunaslıqla informatikanın integrasiyası noticəsində məlum olmuşdur ki, bu iki elmin əlaqələri olmadan müasir zamanda informasiyalasdırılmış cəmiyyəti inkişaf etdirmək, bu cəmiyyətin qarşıya qoyduğu vəzifelərlə cavab vermək, cəmiyyət üzvlərinin informasiya tələbatını ödəmək mümkün deyildir". A.Xələfovun bu tezisi Kitabxanaşunaslıq kafedrasının müasir dövründə innovativ iş üzüllərinə yiyələnməsinə stimul vermişdir. Yeni informasiya

cəmiyyətin formallaşması Kitabxanaşunaslıq kafedrasının elmi parametrlərinin cəmiyyətə uyğunlaşmasını tələb edirdi. Bu məqsədə Fəxri professor Abuzər Xələfov informasiyalasılmış cəmiyyətin fəaliyyət sferalarını təhlil edərək kafedranın formallaşmasında cəmiyyət və elmi tədqiqatın vohdəti tezisini təklif edirdi.

Beləliklə, o, informasiyalasdırılmış cəmiyyətin özünəməxsus xüsusiyyətlərini sadalayaraq aşağıdakı müddəələri məqsədəoxyün sayıldı:

- İnformasiya cəmiyyəti yeni tipli cəmiyyətdir. Bu cəmiyyət özündən əvvəlki cəmiyyətlərdən öz texnologiyalarına (xüsusilə informasiya texnologiyalarına) görə fərqləndir. Bu cəmiyyət yeni qlobal sosial inqilabın natiqası olub, informasiya partlayışından doğan, informasiya və kommunikasiya texnologiyalarının birləşməsi natiqəsində formallaşan yeni tipli cəmiyyətdir;

- İnformasiya cəmiyyət bilik cəmiyyətdir. Bu cəmiyyət hər bir insannı, hər bir cəmiyyətin bilik almmasını təmin edir, onlara informasiya mənbələrindən maneessiz istifadə etmək və təcrübə qazanmaq üçün şərait yaradır;

- İnformasiya cəmiyyət qlobal cəmiyyətdir. Bu cəmiyyətdən informasiya mühəbadiləsinin nə vaxtı, nə məkanı, nə də siyasi sərhədləri var. Bu da cəmiyyətə və insanlara başarı servətlərdən bəhrələnmək imkanı verir, mədəniyyətlərin bir-birinə qovuşmasını sürətləndirir, onların qarşılıqlı təsir dairəsinini genişləndirir, hər bir cəmiyyəti başqa cəmiyyətlərdən faydalanañlaşla yeniləşmək və təkmilləşmək imkanı verir.

Mülliñin gəldiyi qonaqətə görə, informasiyalasdırılmış cəmiyyət informasiyanın en müümən daşıyıcılarından olan kitab və kitabxanaları yaşaya bilməz. Cənubi kitabxana informasiyalasdırılmış cəmiyyətin əsas attributlarından biri, informasiya müəssisələrinin en müümən vasitəsidir. Kitabxanalar informasiyalasdırılmış cəmiyyət üçün əsas müəssisə olduğu kimi müiasi kitabxanalar da informasiya texnologiyaları olmadan fəaliyyət göstəre bilməz.

Müasir kitabxanaların yaşaması, cəmiyyətdə kitabxanalarla xas olan müümən sosial funksiyaların yerini yetirməsi, cəmiyyətin təraqqı və inkişafının əsas vasitələrindən birinə çevriləməsi üçün özünün bütövlükü informasiyalasdırılması zəruridir. Informasiyalasdırılmış cəmiyyət keçid prosesində kitabxanalar öz nəzəri və təcrübə soviyyəsinin yüksəldilməsinin daim qayğısına qalmalı, müiasi cəmiyyətin, kitabxana oxucularının on böyük ehtiyac hiss etdiyi informasiya istehsalını genişləndirməlidir.

Daha sonra professor A.Xələfov qeyd edir ki, kitabxanaların qarşısında duran çətinliklərin müvafiqsiyyətə dəfə etmək məqsədi ilə kitabxanaların rəhbərliyi on optimall variant seçib dünyada birləşdirilmiş tətbiq olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərindən istifadə etməlidirlər. Bu sistemlər seçilərək kitabxanaların tipləri, növürləri, maliyyə imkanları, kadr potensialı və oxucu kontingenti nəzərə alınmalı, kitabxanalar qruplaşdırılmalıdır. Bu baxım-

dan tanınmış kitabxanaşunaslıq alim kitabxanaların şərti olaraq 3 qrupa bölünməsini təklif edir:

I qrupa Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyəti elmi-sahibli kitabxanalar, ayrı-ayrı icra müəssisələrinin, nazirliklərin, cəmiyyətlərin və təşkilatların kitabxanaları və s. daxildir. Sürətlə qurmaqdə olduğumuz informasiya cəmiyyəti I qrup kitabxanaların kompüterləşdirilməsini ön plana çəkməyi və onun sürətlə aparılması zərurətini irəli stür.

II qrupa böyük və zəngin kitab fonduna, informasiya ehtiyatlarına, geniş oxucu kontingentinə malik olan, idarə və müəssisələrinin kitabxanaları və mərkəzləşmiş kitabxana sistemlərinin kitabxanaları, metodiki mərkəz statusuna malik kitabxanaları və s. daxil edilir. II qrupa daxil olan kitabxanalar ilk mərhələdə kitabxana işinin kompleks halda kompüterləşdiriləbilənlər də, onun hissə-hissə həyata keçirilməsində nail olmalıdırlar.

I və II qrup kitabxanaların şəbəkəyə qoşulması və öz oxucularının tələbatını internet vasitəsilə ödənilməsinə nail olunması zəruri hesab edilməlidir. Bu kitabxanalarda elektron informasiya vasitələrindən: elektron kataloqlardan, elektron kitab fondundan və tətbiqiyətə, kompüter texnologiyasından istifadə etmək üçün oxucuların təqdiməsinə şərait yaradılmalıdır, kurslar və yaxud dərnəkənlər təşkil edilməlidir.

III qrupa kiçik kitab fondlarında malik olan kütləvi kitabxanalar daxildir. Əlbəttə, yaxın gelecekdə bunuların kompüterləşdirilməsi mümkün olmasa da, kitabxanaların fərdi kompüterlər verilməli, böyük kitabxanalarla onların əlaqələri genişləndirilməlidir. Bu müddəələr Kitabxanaşunaslıq kafedrasının nəzəri müddəələrinin təcrübə fəaliyyəti sahəsi ilə vohdətini təmin edir ki, bununla da kafedranın elmi tədqiqat prosesində təcrübə kitabxanaşunaslığı önmə verilir.

Professor A.Xələfovun fikrincə kitabxana işinə yeni informasiya texnologiyalarının tətbiqi onların qarşısında çox geniş imkanlar açır, fondun, informasiya ehtiyatlarının mühafizə edilməsi və xidmət işində, oxucuların tələbatının ödənilməsindən yaranan problemləri onaşdırmağa, həll etməyə imkan verir.

Məlumdur ki, dünya elminin inkişafında ayrı-ayrı elmlərin integrasiyası prosesi, qanunauyğun haldin və elmlərin qarşılıqlı təraqqisinasına töhfə göstərir. Əvvəllər kitabxanaşunaslığın kitabxanası, bibliografiyası, tarix, pedagoqika və psixiologiya elmləri ilə qarşılıqlı əlaqəsinin tədqiq etmiş alim ilk dəfə olaraq bu elm sahəsinin fəlsəfəsi, sosiologiya, iqtisadiyyat, riyyaziyyat və informasiya elmləri ilə sıx bağlılığı, habelə onların bir-birinə təsiri barədə zəruri araşdırılmalar aparmış, bir sıra yaxıb qonaqlaşdırılmışdır. O, bu barədə eyni zamanda kitabxanaşunaslığın başqa elmlərlə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin sistemli xüsusiyyətlərini hərtərəfi aydınlaşdırmağa nail olmuşdur. Xüsusiş vürgüləməq lazımdır ki, Sovet kitabxanaşunaslığında lazımi səviyyə-

də işlənilməmiş bu mühüm problemi professor A.Xələfov "Kitabxanaşunaslıq və fəlsəfə", "Kitabxanaşunaslıq və sosiologiya", "Kitabxanaşunaslıq və tarix", "Kitabxanaşunaslıq və iqtisadiyat", "Kitabxanaşunaslıq və riyaziyyat", "Kitabxanaşunaslıq və informatika", "Kitabxanaşunaslıq və pedaqogika", "Kitabxanaşunaslıq və psixiologiya", "Kitabxanaşunaslıq və bibliografiyaşunaslıq", "Kitabxanaşunaslıq və kitabşurasınlıq" adlı əhatəli bölmələrdə geniş şəkildə tədqiq etmiş və bir sırə yeni elmi nüticələr formalasdırmışdır.

Alim nezəriyyənin təcrübədən ayrı düşməsini aradan qaldırmış məqsədi bu zəruri problemi ətraflı şəkildə işləyərək, kitabxanaşunaslığın nezari əsaslarını comiyyətdə kitabxanacılıq fəaliyyəti ilə monteqi şəkildə birləşdirməyə nail olmuşdur. Bu bölmədə sənəd, oxucu, kitabxanacı və maddi-texniki baza kimi mühüm kitabxana ünsürlərinin quruluş (struktur) xüsusiyyətlərinin sistemli təhlili nezari müddəələr baxımından özünlən dölgün əksini tapmışdır.

Qeyd edək ki, bu məsələlərin məntiqi şəhri də Azərbaycan kitabxanaşunaslığında yeni söz kimi maraq doğurur.

Bununla yanaşı, müəllif ilk dəfə olaraq müasir dövrədə kitabxanacılıq nezəriyyəsə və tacirbasının çox mühüm problemlərdən olan kitabxanaların sosial funksiyalarını şərh etmişdir. Professor A.Xələfov bu məsələyə həsr etdiyi xüsusi tədqiqatlarında uzun illər sovet kitabxanaşunaslığında üstünlük qazanmış ideoloji, mədəni-maərif və informasiya müəssisələri olan kitabxanaların sosial funksiyaları haqqında konsepsiyanı əhəmiyyətli dərəcədə işləyib təmamlaşdırılmışdır.

O, çox düzgün olaraq "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununa əsaslanmaqla kitabxanaların elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə funksiyalarının maliyyətini çox analoqli şəkildə aydınlaşdırılmışdır. İctimai inkişafın qanunauyğunluqlarını nəzərə almaqla kitabxanaların sosial funksiyalarının bu xüsusiyyətlərini yaradıcı şəkildə işləyen professor A.Xələfov bu mühüm problemi işləməklə kitabxanaşunaslıq nezəriyyəsinə mühüm töhfə vermişdir. Bu istiqmətədə kitabxanaşunaslıq kafedrasının yüksək nəaliyyətlərə yiyəlməsi kitabxanaşunaslığının elmşünaslığının formalasmasına səbəb olmuşdur. Kitabxanaşunaslıq elmi məktəbinin alimləri bu məktəbin rəhbəri Əməkdar elm xadımı, BDU-nun fəxri professoru A.Xələfovun elmi müddəələrindən bahərənək kafedranın elmi tədqiqat və tədris prosesindəki nəaliyyətlərinə yardımçı olurlar.

Müasir dövrədə dünyada baş verən iqtisadi və sosial dəyişikliklər kitabxanaların fəaliyyətinə güclü təsir etməkdədir və onların qarşısına yeni vəzifələr qoymuşdur. Bu vəzifələr isə kitabxanaşunasın alım və informasiya texnologiyaları üzrə mütəxəssislər qarşısında müasir kitabxananın yeni fəaliyyət modelinin hazırlanması problemi ilə yanaşı olaraq müasir dövrədə kitabxanaların yeni tipologiyasının işlənilib hazırlanmasını və onun elmi cəhətdən əsaslaşdır-

rılmasını qarşıya qoyur. Qeyd olunan problemin tədqiqi Azərbaycan kitabxanaşunaslıq elmi məktəbinin də əsas istiqamətlərindən birinci təşkil edir.

Azərbaycan milli kitabxanaşunaslıq elminin banisi, ali kitabxanaçıq-informasiya təhsilinin təşkilatçısı A.Xələfovun kitabxanaşunaslığın nazarı və təcibli masseləslərin hüquqi təminatı sahəsində adıdlı addımlar Azərbaycanda kitabxana informasiya faaliyyətinin hüquqi bazasının formalasmasına gətirib çıxardı. Belə ki, o, 1998-ci ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsini hazırlayan işçi qrupun sədri olmuşdur. Bu da kitabxana işi haqqında müükəmməl qanunun meydən gəlib dövlət başçısı tərəfindən təsdiq olunmasına səbəb olmuşdur. Kitabxana işinin avtomatlaşdırılması, elektron informasiya sistemlərinin ali məktəb kitabxanalarına tətbiqi Kitabxanaşunaslıq kafedrasında aparılan elmi-tədqiqat işlərinin innovativ formalaşdırılmasına yiyəlməsinə stimul verirdi. Respublikada gedən tədris islahatları ilə əlaqədər kitabxanaşunaslıq kafedrasının illik iş planı, illik dörs yüksü, ayri-ayrı semestrler üzrə müəlliimlərin təqvim planları, elmi-tədqiqat işlərinə dair hesabatlar, kafedralarda tədris edilən fənlər dair proqramlar, həmin fənlər üzrə imtahan biletleri, kafedra iclasının protokolları və başqa sənədlər mövcud tələblər səviyyəsində hazırlanır.

Kitabxanaşunaslıq kafedrasının nəzdində "Kitabxana işinin təşkili və idarə olunması" adlı tədris laboratoriysi fəaliyyət göstərir. Laboratoriya Kitabxanaşunaslıq kafedrasının müəlliimlərini və digər mütəxəssis kitabxanacı kadrların müxtəlif növ materiallarını, dörslikləri, dörs vəsaitləri, program və digər tədris ədəbiyyatını, ixtisasa dair dövri nəşrləri toplayıb tələbələrin və işçi həyətin tələbatını ödəmək funksiyasını yerinə yetirir. Tədris laboratoriyasının müdürü Z.Camatova və laborant S.Əliyeva tədris olunan fənlərin tədris vəsaitləri ilə tamim olunmasına təsdiq edilir.

Əvvəldə qeyd etdiyimiz kimi, müəsqiqlik illərində kafedrasının fəaliyyəti daim inkişaf etmiş, elmi-tədqiqat işlərinin, dissertasiyaların tədqiqində, fənlərin tədrisinin təkmilləşdirilməsindən mülli ideoloji istiqamət özfənər yər almışdır. Kafedra fənlərin tədrisini təhsil islahatları ilə bağlı respublikada gedən təhsil islahatları və onun xarakterik cəhətləri müəyyənəşdirilmiş, demək olar ki, kafedranın fəaliyyəti tamamilə təhsil islahatlarının tələbələrinə uyğun qurulur.

Kitabxanaşunaslıq kafedrası son 15 ildə kitabxana işinin müxtəlif problemlərinə dair namizədlik və doktorluq dissertasiyalarının müdafiələri ilə eləmətdar olmuşdur. Bu dissertasiyaların tədqiqində elmi rəhbər Əməkdar elm xadımı professor A.A.Xələfovun elmi potensialı və şəxsi nüfuzu əhəmiyyətli rol oynamışdır. Bunun bariz nümunəsi olaraq 2000-ci il dekabr ayının 6-da Kitabxanaşunaslıq kafedrasının mülli imamı E.Y.Əhmədov və M.Ə.Məmmədov AAK tərəfindən yaradılmış birdəfəlik ixtisaslaşdırılmış müdafiə şurasının iclasında müvəffəqiyətlə namizədlik dissertasiyası müdafiə etmişlər. E.Y.Əhmə-

dov "Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)", M.Ə.Məmmədov işa "Azərbaycan Respublikası kitabxanalarında KAA sistemi (1918-1990)" ilə bağlı tədqiqatları yekunlaşdırmış və müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcələr almışlar. Bundan bir il sonra kafedranın dissertantı Ə.S.Nəçəfov AMEA-nın A.A.Bakixanov adına Tarix İnstitutu nazdında ixtisaslaşdırılmış müdafiə şurasının iclasında "Azərbaycan Respublikası Dağılıq Qarabağ Müxtəlif Vilayətində kitabxana işinin tarixi" (1923-1988) mövzusunda, daha sonra kafedranın dissertantı Ş.İslamova, "Azərbaycan EA-nın kitabxana şöbəsinin yanراسını və inkişafı" (1923-1990) mövzusunda, Kitabxanaşunaslıq kafedrasının baş müəllimi K.I.Aslan "Şəxsiyyətin formalaşmasında böyüdülən rol" Kitabxanaşunaslıq kafedrasının digər müəllimi P.Kazimi "Şəfəvilər dövründə Azərbaycanda kitabxana işi" mövzusunda namizədlik dissertasiyaları müdafiə edərək elmlər namizədi alımlı dərəcələr almışlar. Qeyd etmək lazımdır ki, müdafiə edən bütün aspirant və dissertantları Əməkdar elm xadimi professor A.A.Xələfov rəhbərlik etmişdir.

Müstəqillik illərində Kitabxanaşunaslıq kafedrasında A.Xələfovun rəhbərliyi ilə aparan tədqiqatlardan biri də uzun fasıldən sonra doktorluq dissertasiyاسının müdafiəsi olmuşdur. Belə ki, kafedranın dosentı X.İsmayılov 2004-cü ilde "Azərbaycan Respublikasında kitabxana işinin metodik tominat sistemi: 1918-2000-ci illər (Tarixi, müraciət vəzifəyi və perspektivləri)" mövzusundan müdafiəfəqiqiyətli doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi adı almışdır.

2010-2017-ci illərdə Kitabxanaşunaslıq kafedrasının dosent əvəzi N.İsmayılova, Milli Kitabxananın direktoru professor K.Tahirov, Kitabxanaşunaslıq kafedrasının müəllimi E.Məmmədov, Milli kitabxananın şöbə müdürü A.Abdullayeva və başçıları Əməkdar elm xadimi BDU-nun faxri professoru A.Xələfovun rəhbərliyi altında müdafiəfəqiqiyətli dissertasiya işlərini müdafiə etmişlər.

Müstəqillik illərində Kitabxanaşunaslıq kafedrasının elmi istiqamətinin formalaşmasına yerinə yetirilmiş dissertasiya işlərinin müdafiəsinin təşkili əhəmiyyətli təsis etmişdir. Əməkdar elm xadimi professor A.Xələfovun dəfərlər 3356.01 Kitabxanaşunaslıq, bibliografiyaşunaslıq və kitabşinaslıq indeksi üzrə birdəfəlik müdafiə şurasının dəfərlərə sadr olmasa kitabxanaşunaslıq elmi məktəbinin alımları orduşunun zənginləşəşinə səbəb olmuşdur. Kitabxanaşunaslıq kafedrasının alımlarının müdafiə şurasının tərkibinə daxil ediləməsi kafedranın elmi parametrlərinin yüksəlkəsələşməsənə səbəb olmuşdur.

Son illərdə A.Xələfovun elmi məktəbinin formalaşmasında gənc mütəxəssislərin kafedra cəlb olunması əhəmiyyətli rol oynanmışdır. Kafedranın gənc müəllimləri A.Əliyeva, C.Şirinov, H.Zeynalova, S.Məmmədova, doktorant və dissertantlar H.Əlizadə, S.Əliyeva, A.Əlizadə, E.Zərbəliyeva, R.Saleh-

li, S.Vəliyeva və b. elmi tədqiqat işi aparırlar. Elmlər doktoru programı üzrə dosent E.Əhmədov, dos A.Qurbanov, dos. K.Aslan, dos. M.Məmmədov, dos. P.Kazimi, dos. S.Sadiqova A.Xələfovun məsləhəti ilə doktorluq dissertasiyaları üzrəndə uğurla işlərinə davam etdirirlər. Bu da A.Xələfovun kitabxanaşunaslıq elmi məktəbinin uğurla davam etdirildiyi bir dəfə subət edir.

Yüksek elmi pedaqoji fəaliyyəti, kitabxanaşunaslıq elmi məktəbinin, həmçinin ali kitabxanaşunaslıq-informasiya təhsilinin formalasdırılmasında xidmətlərinə görə Əməkdar elm xadimi, professor A.Xələfov 2015-cı ildə BDU-nun Faxri professoru seçildi. Hazırda o, BDU-nun Veteranlar Şurasının Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti kimi işləşlərlə fəaliyyət göstərir ki, bu da hazırda Kitabxanaşunaslıq kafedrasının on uğurlu nəaliyyətindən hesab olunur.

Biz ifixar hissə ilə qeyd etməlik ki, Azərbaycan milli kitabxanaşunaslıq elminin banisi, ali kitabxanaşunaslıq-informasiya təhsilinin təşkilatçısı, Əməkdar elm xadimi, BDU-nun Faxri professoru A.A.Xələfov başda olmaqla Kitabxanaşunaslıq kafedrasının professor-mülliim heyati Bakı Dövlət Univ-ersitətinin böyük kollektivinin tərkib hissəsi kimi dövlətimizin və universitetin rəhbərliyinin böyük qayığı və köməyi ilə təhsil islahatlarının aparılmasında, bu islahatlarından irəli gələn vəzifələrin həllində yaxından iştirak edə bilmisik. Universitetin 100 illiyi çərçivəsində kafedranın işgüzar kollektivi öz fəaliyyətini azmına davam etdirəcəklər.

СОЗДАНИЕ И РАЗВИТИЕ КАФЕДРЫ БИБЛИОТЕКОВЕДЕНИЕ (1947-2019)

АХМЕДОВ Э.Ю.

Заведующий кафедры библиотековедение,
доктор философии по педагогическим наукам, доцент

РЕЗЮМЕ

Статья изучает деятельность кафедры Библиотековедения БГУ в период 1947-2019 год и роль в формировании кафедры заслуженного деятеля науки, почтного профессора БГУ А.А.Халефова. Систематизирована процесс подготовки специалистов, научный деятельность кафедры, и подготовка научных кадров, научно-исследовательская работа кафедры и учебно-внестуденческая работа проведенной в библиотечно-информационном факультете Бакинского Государственного Университета.

Ключевые слова: кафедра, библиотековедение, наука, преподавание, докторанттура, бакалавры.

**CREATION AND DEVELOPMENT OF THE DEPARTMENT OF LIBRARY
SCIENCE (1947-2019)**

AKHMEDOV E.Y.

Head of the Department of Librarianship, PhD in Pedagogy, Assistant Professor

SUMMARY

The article investigated the activity of the Library Department in 1947-2019. The invaluable role of Honored Scientist, Honorary Professor of BSU A.Khalafov in the formation of the department was analyzed in the activity of the department. From the moment of its foundation till present time the organization of teaching, scientific-research and personnel training in the activity of the chair is given in chronological order.

Key Words: *department, library science, science, teaching, doctorate, bachelors.*